

"Markesin ölümü": Semiotik işaretlər

Kamran İmranoğlunun (Əliyevin) "Markesin ölümü" hekayesi bu cümlələrlə başlayır: "Oğul bala, and olsun, Allaha bu dünyadan elə işləri var ki, o işlərdən Allahdan başqa heç kəsin başı çıxmaz. İstədim deyəm ki, heç Allah-hinda başı çıxmaz, amma qorxdum, Allahın özündən qorxdum".

Yazıcı bu cümlələrlə başlamaqla incə bir məqamı vurğulayır ki, dünyada elə məsələlər, problemlər, çətinliklər vardır ki, insan onun qarşısında acizdir. İnsanın öz düşüncəsi yetəne qədər çalışır ki, rastlaşdığı probleme bir çıxış yolu tapsın, lakin Tanrı elə möcüzələr yaradır ki, bir anda hər şey həll olur, ya da əksinə.

Hekayə ata ilə oğlunun arasında dialoq şəklində qurulsa da, təkcə atanın danişdığını görürük. "Heç uşaqlığın yadına düşürmü? İki, üç yaşında qardaşın var idi". Əslində, bu sual hekayənin esas məzmununu oxucuya çatdırmaq üçün semiotik bir işaretdir.

Daha sonra ata oğluna həmin uşaşa babasının adını qoymuşunu, onun bərk xəsteləndiyini, həkimə apardıqları haqqında danışır. Lakin ata danışarkən bir çox məsələlərə işarə vuraraq keçir: O vaxtlar kənd yerlərində artıq həkimlərin azaldığından, onların şəhərlərə getmələrindən gileylenir. Xəstələrin isə həkim tapmaq üçün mərkəzə getməli olduqlarını və bunun nə qədər çətinliyini nəzərə çarpdır. Bunları Sabir həkim şəxsində canlandırır.


Danişdqca ata oğluna nəsihetlər verir, amma bunları niyə danışdığını özü də bilmir. Hər halda bu ikili münasibətde atanın əhvalı-ruhiyəsi ifadə edilmişdir. Eyni zamanda oxucuda maraq yaranır ki, ata öz etdiyi səhvəri oğlunun etməyindən qorxduğu üçün daima ona nə isə səhbətdən kənar bəzi məsələləri deyib, onu öyrətməyə çalışır və yaxud da onun daha bilikli, dünyagörüşü olmayı üçün bu cür hərəkət edir. Hər halda atanın israrlı səhbətinin oğlunun gələcəyindən narahatlığın semiotik işaretini də hesab etmək olar.

Sonra yenidən o mövzuya qayıdış daha ciddi sual verir: "Qardaşını rayon xəstəxanasına apardıq. Bilirsənmi uşaq dünyaya niye gəlmİŞdi? Bilmir-sən, indi deyim bil".

Hekayənin bu hissəsində ata özünün tekliyindən danışır, tək oğlan olduğunu üçün Tutu nənənin ona "Allah da təkdir" deməyindən, tək oğul olmanın yaxşı tərəflərindən bəhs edir. Hiss olunur ki, ata burada oğluna nəyisə çatdırmaq isteyir, ancak hələlik cəsaret edib tam açıqlamır. O, bu fikirlərini əsaslandırmak üçün qonşuları Nəcəfəlinin iki oğlundan səhbət açır, ikisinin də saf, təmiz, mehriban olduğunu, lakin evləndikdən sonra bir-birləri ilə torpaq, su, yol üstündə dava etmələrin-dən danışır və bunlara səbəb olaraq da, kənddən deyil, başqa yerlərdən evlənmələrindən görür. Hekayənin davamında iki qardaşın ayrılıqla ailə vəziyyəti haqda məlumat verilir. Əslində, oxuduqca görür ki, ata Nəcəfəlini arvadı, gelinləri və oğulları arasındaki hadisələri bir-bir vurğulayaraq sonda deyir: "Bax, görürsən o sözlər qardaşı arvadının dilindən çıxmasayıd, həmin hadisələr baş verməzdii. İndi yadında saxla ki, tək oğlan olmanın öz faydası var".

Hekayəni oxuduqca bir çox mətbələrin bir yerə toplandığını görürük. Belə ki, ata daha sonra öz nitqini başqa bir mövzu ilə davam etdirir, bu zaman oxucuda sualla yene maraq oydur ki, "o xəsta qardaşa nə oldu" Əslində, bu sualın özü də bir semiotik işaretdir və öz izahını gözləyir.

Gördüklərim bunu təsdiq edir ki, el-oba arasında hamı oğlan uşaqlarına həsrət çəkir, hansı evdə oğlan uşaq doğulmadıqda gecə-gündüz Allah'a dua edirlər ki, Allah onlara da oğul bəxş etsin. Bəzən də, hekayəde deyil-



diyi kimi, axırıncı övladlarına Bəsti, Yeter, Kifayət kimi adlar qoyurdular.

Bu deyilənlərdə məlum olur ki, müasir dövrümüzə hələ də bir problem kimi qız və oğlan övladlarının arasında fərqlilik özünü göstərməkdədir. Hətta o qədər cahil olublar ki, qız uşaqlarına ad qoyarkən Allaha işare yolladıqlarını sanırmışlar.

Oxuduqca görür ki, ata oğluna səhv nəsihet verməkdən, onun dediklərinin oğlunun mütləq qəbul edib yanlış anlamasından da çəkindiyi üçün o başqa bir hadisə ilə fikrini başa salmağa çalışır: "Bəzən olurdu ki, bir oğlu olan ikincisini də istəyirdi. Məsələn, yadına gəlir ki, kəndimizdəki Hacilar məhəlləsindən bir uşaq Kamçatkaya hərb xidmətə getmişdi. O da dörd bacının bir qardaşıydı. Bir gün xəber çatdı ki, uşaq Kamçatkada ölüb, gelin aparın. Heç kəs getmedi, cənubi imkanları yox idi. On beş gündən sonra uşaqının ölüsü gəlib çıxdı. Gəlib çıxana qədər de onların evinde hər gün yas meclisi quruldu. Həmin vaxtlar SSRİ ilə Kitay arasında yüngülvari dava olmuşdu və ölenlər da var idi. Bunu bilən ölmüş əsgerin atası elə il boyu deyinirdi ki, yalan danışırlar, mənim oğlumu Kitay davasında öldürüb'lər. Niyə deyinirdi, nə üçün deyinirdi, vallah, axıra qədər heç kəs bilmədi. Amma anası ağlayıb-sızlayırdı ki, kaş bir oğul da doğaydım. Bundan sonra kənddə bütün arvadlar iki-üç oğlan uşağı doğmağa başladılar və uşaqların da sayı sekiz-döqquza çatdı, cənubi uşaqın oğlan-qız olmayı o vaxtlar bilinmirdi. Hətta qonşumuzdakı arvad on uşağı ötdü və qəhrəman ana oldu. Bax, görürsən, ikinci oğul doğmağın da belə sirləri var. Amma sənin qardaşın Salahan dünyaya gəlməsinin bu məsələlərlə heç bir əlaqəsi yoxdur. Bir sözlə, o uşaqın dünyaya gəlməsinin səbəbini bilmirsən. İndi danışım, sən də qulaq as.")

Nəhayət ki, ata uşaqın əsas suali haqqında danışmaya başlayır. İlk önce qeyd edir ki o vaxtlar nəslimizin ən böyük problemi dayın Qəşəmin uşaqının olmaması idi. Oxucu bu hissəni oxuyarkən anlayır ki, o vaxtlar uşağı gec olduqda çölə-bayırə çıxarkən bir çox kinayəli baxışlara rast gəlinirmiş, hətta ata qeyd edir ki, o vaxt indiki kimi elm inkişaf etməmişdi ki, müasir vasitələrə əl atılsın və yaxud da indi "elə uşaq istəmirəm", deyə bilsin. Məsələ burasındadır ki, keçmişdə uşaq olmayan ailələrdə nə qadın, nə kişi bu sözü deyə bilməzdii.

Sonra dayısı Qəşəm və arvadının pirlərə pul tökdükərindən səhbət açır. Bu mənada Qəşəmin arvadının rəfiqi Şərəfbanuya dediyi sözlər də ürək dağları: "Ölüm istəyirəm, Şərəbəni, ölüm, kim məni belə qarğıdı? Mən kimə pislik eləmişəm ki! Dədəmin, anamın da heç kəslə işi yoxdur, öz evləri, öz içləridir. Atam heç kəsin toyuğuna bir daş atmayıb, anam heç kəsin sözünü danişmayıb. Uşaq vaxtı Novruz bayramı günü qonşunun qızı ilə odun üzündən tullananda qız qəflətən oda

düşdü, qızları yandı, vallah mənim günahım yox idi, elə bil qızın ayağı nəyəsə ilə iləşdi, yixildi, indi də uzun paltar geyməsə, baldırlarındakı yanq əməlli-başlı bilinir, bəlkə, ona görə bu əziyyəti çəkirəm". Şərəfbanu isə ona təsəlli verərək: "sen tek Allahdan yapış, ona dua et", - deyə nəsihet verir.

Görürük ki ata yavaş-yavaş oğluna hər şeyi anlatmaq isteyir. Adama elə gəlir ki, atanın oğluna söyləyəcəyi ən vacib sözlerdir. Ata ağır-agır danışmağa başlayır: "Qəşəmle Güldəstənin danişdiqlərini sənin anan açıq-aydın eşidirmiş. Güldəstə Qəşəmə danişmiş ki, axşam yuxu görmüşəm və mənim indiyə qədər ömrümde belə yuxum olmayıb. Görümişəm ki, yanımızdan axan çaya düşüb qışqırıram, sən də gəlib məni xilas etmək istəyirsən, amma ikimiz də boğuluruz. Bu zaman onların arxasında dayanan anan ucadan deyir ki, su aydınlaqdır, Güldəstə. Durub görüşürələr, öpüşürələr, Güldəstə elə ayaqüstəcə deyir ki, aydınlaq olmasına qoy, aydınlaq olsun, amma məni təecübüldən budur ki, bu çayın nə suyu var, biz də düşüb orada boğulaq, heç körpə uşaq da burada batmaz. Otururlar ve bir az həşdən-küsəndən danişandan sonra anan üzünü qardaşı Qəşəmə tutub deyir ki, ay qardaş, belə qərara gəlmış ki, bir uşaq doğub onu saxlamaq üçün sizə verək. Yaşınız ötür, bir müddət sonra qocalığınız var, ahil vaxtlarınızda sizə bir baxan olmağındır, ya yox! Onlar çətinliklə də olsa, razılışırlar, amma ölüm-itim dünyasıdır, onu deməliyəm ki, anan o səhbəti açanda mənimlə bir kəlmə də danişmamışdı, axşam anan bu əhvalatı mənə dedi, mən də etiraz etmədim".

Hekayədə ilk dəfə idi ki, uşaq atasından nəsə soruşur: "Bəs sonra nə olur?" Bu sual oğlunun atasına necə diq-qətlə qulaq aslığından səbüt edir.

Ata sonda oğlunun sualına cavab olaraq bunu deyir: "Dörd-beş ay keçməmiş, Güldəstənin boyuna uşaq düşdü. Bizim uşağımız da özümüzə qaldı. Bax, sənin Salah qardaşın belə dünyaya gəlib. Sonra da Salah xəstələnib öldü. İndi bildin, həmin uşaq dünyaya nıyə gəlmışdır?"

Beləliklə, sonda qeyd etməliyəm ki, hekayənin bu məqamında məlum olur ki, yazıçı hekayənin əvvəlində verdiyi bir neçə cümlədə hekayə boyu oxucuya çatdırmaq istədiyi əsas məhiyyət var imiş. O, dəfələrlə vurğulayıb ki, hər şey Allahın əlindədir. O istəyərsə, bir qulunun ən çətin bildiyi işi rahatlıqla həll edər. Allahın izni olmasa da, o iş heç vaxt alınmaz. Hekayəyə başqa bir tərefdən baxdıqda isə görürük ki, Güldəstənin övladı dünyaya gəldikdən sonra onlar üçün dünyaya gətirilən körpənin vəfat etməsindən başa düşmək olur ki, bir uşaqı başqasına niyət edib dünyaya gətirmək istəklerini Allah doğru hesab etmədiyindən o uşaq yaşatmayıb. Nəticədə hekayənin məqsədinin insanların səbirlili, döyümlü olub, arzularını bir tək olan Allahdan istəmələridir.

Kamran İmranoğlunun (Əliyevin) "Markesin ölümü" hekayəsinin ən sonunda isə yazıçı belə maraqlı bir tərzdə qeyd edir: "O, qəfil səhbəti dayandırdı, gözünü divisor yuxarısına zillədi və qulağını bir az irəli verdil, sonra ucaðan qışqırı: " - Ay uşaq, ay uşaq mətbəxdəki radionun səsini qaldır. Dayan, dayan, gör nə danışır? Nəəə? Markes ölüb? Düz eşitdim?

Bəli, radio Markesin ölümü barədəki xəbəri dünyaya yayırdı".

Burada da bir semiotik işaretə vardır. Bu işaretən ibarətdir ki, yazıçı oxucularına hekayənin nəqəl olunduğu tarixi məşhur Kolumbiyalı yazıçı Gabriel Qarsiya Markesin vefatı ilə eyni vaxtda - 17 aprel 2014-cü il tarixində olduğunu söylemək istəyir.

Şəbnəm Ağaməmmədova